

Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 97 ili tamam oldu

Azərbaycan Respublikasının Dövlət Rəmzləri

Azərbaycan Respublikasının Dövlət bayraqı, Azərbaycan Respublikasının Dövlət gerbi, Azərbaycan Respublikasının Dövlət himni, Azərbaycan Respublikasının Dövlət rəmzləridir.

Azərbaycan Respublikası Konstitusiyasının «Dövlət rəmzlərinə hörmət» adlanan 75-ci maddəsində deyilir: «Hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət rəmzlərinə bayrağına, gerbinə və himninə hörmət etməlidir».

Dövlət rəmzlərimiz müstəqillik və müqəddəslilik simvollarıdır.

Dövlət bayraqımız bərabər enli üç üfüqi zolaqdan—mavi, qırmızı, yaşıl zolaqlardan ibarət olmaqla 1:2-yə nisbətindədir. Qırmızı zolağın ortasında hər iki üzündə aq rəngli ay-para və səkkizguşeli ulduz təsvir edilmişdir.

Dövlət bayraqımız ilk dəfə 1918-ci il noyabrın 9-da Əlibəy Hüseynzadə və Ziya Göyəlp tərəfindən irəli sürürlən ideya əsasında M. Ə. Rəsulzadə tərəfindən parlamentə təqdim edilərək qəbul olunmuşdur.


Müasir dövrümüzdə ikinci dəfə

milli bayraqımız ulu önder Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzi-

fəsində işləyərkən Muxtar Respublikanın Dövlət bayraqı kimi elan edilmişdir.

Bayraqımızdakı və gerbimizdəki üç rəngdən yuxarıdakı mavi rəng Azərbaycan xalqının milli soykökü nün türksoy olduğunu, qırmızı rəng müasirliyi, demokratiya, azadlıq, istiqalət tərəfdarı olduğunu, yaşıl rəng isə islamçılıq—islam dini dəyərlərinə bağlı olduğumuzu, dini mənsubiyyətimizi ifadə edir.

Ay-para və səkkizguşeli ulduz qədim insanlarla, qədim Şumerlərlə (“tənqri”—səkkizguşeli ulduz) bağlı olub, ay və günəş—əbədi həyat mənasını daşıyır.



baycanı simvolizə edir. Palid budagi—möhkəmliyə, dəyanətə, yenilməzliyə işaretdir, sünbüllə isə bolluq,



bərəkət anlamını bildirir.

Dövlət gerbimiz 1920-ci ilin aprelində Azərbaycan Demokratik Cumhuriyyətinin Parlamentində qəbul edilmişdir. Lakin ömrü çox qısa olmuşdur.

İndiki dövlət gerbimiz Azərbaycan Respublikası yenidən müstəqillik qazandıqdan sonra ən yaxşı Dövlət gerbinin təsvirinə görə 1991-ci ilde keçirilmiş müsabiqənin yekunu olaraq əməkdar incəsənət xadimi Rafiq Məmmədovun çəkdiyi gerbdır.

Milli Məclis tərəfindən 1993-cü ildə qəbul olunmuşdur.

Gerbədə verilmiş qalxan—müdafiəmizi, milli hərb qüdretimizi, gerbin ortasındaki alov—odalar yurdu azə-

bərəkət anlamını bildirir.

Dövlət himni 1919-cu ildə ilk dəfə milli marş kimi Azərbaycan Demokratik Cumhuriyyətinin Parlamentində səsləndirilmiş və ən yaxşı marş müsabiqəsində bəyənilmişdir. Sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyovun olan bu marş 1920-ci ilin aprel ayında Dövlət himni kimi Parlament tərəfindən qəbul edilmişdir.

Azərbaycan yenidən müstəqillik eldə etdikdən sonra 1992-ci ildə xalqın istəyi ilə respublika Milli Məclisində Dövlət Himni bərpa olunmuşdur.

“Qəbələ”.

XX əsrde Azərbaycan xalqının taleyinə 2 dəfə müstəqillik qismət oldu. 1918-ci il mayın 28-de Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan müstəqil dövlətimiz cəmi 23 ay yaşadı. Yeni müstəqil dövlətin ömrü qısa olsa da, bu müdədətən çox işlər həyata keçirildi. Hər şeydən əvvəl öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini dadadi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları olan vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər.

Azərbaycan Milli Şurasının qəbul etdiyi “İstiqlal Bəyannaməsi” yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bəyan etdi. Bu “Bəyannamə”də elan edilmiş prinsiplər aşağıda qeyd olunan prinsiplərdən ibaret idi.

—Azərbaycan xalqının öz müqəddərətini təyin etmək;

—İnsanların hüquq və bərabərliyinə hörmət etmək;

—Bütün xarici dövlətlər, habelə qonşu xalqlarla dincilik və əmin-amanlıq şəraitində yaşamaq;

Müstəqillik verilmir, alınır

—Bir-birinin suverenlinin hörmətlə yanaşmaq.

Bu prinsiplər Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə nüfuzunu artırırdı.

“İstiqlal Bəyannaməsi” Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu günə öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

“İstiqlal Bəyannaməsi” bütün türk-müsəlman dönyasında, ümumiyyətlə bütün şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik idarə üsulunun—parlamentli respublikanın yaradığını xəber verirdi.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı. Bakı şəhərində hakimiyət S. Şaumyanın başlıca etdiyi daşnak-bolşevik gürühu əle-

keçirmiş, eyni zamanda Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Rus generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri şərqi Anatolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisine qarşı qanlı soyqırımı davam etdirirdilər. Azərbaycan xalqının celladları olan Şaumyan və Andronik Əlber fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddinə çatmış, bütün cənubi Qafqaz üçün yeni təhlükə-bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Azərbaycan xalqı öz tarixinin ağır yoluya qalmışdı: ya milli qurtuluş, yada ki, məhv edilərək Cənubi Qafqazın etnik siyasi xəritəsindən tamamilə silinib götürülmək.

Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çəşqin vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyərək xalqın öününe keçdilər.

AXC-nin mövcudluğu dövründə beş hökumət ka-

bineti fəaliyyət göstərmişdir. Bunların üçünə F. X. Xoyski, ikisinə isə N. Yusifbəyli başçılıq etmişdir. Azərbaycanın üzrəngli, ay-ulduzu dövlət bayraqı qəbul edildi. Azərbaycan-türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Bakı Dövlət Universiteti fəaliyyətə başladı. İlk milli muzey “İstiqlal” muzeyi təşkil olundu. Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi. Azərbaycan Milli ordusu və hərbi dəniz donanması təşkil olundu. Ölkəmizin ərazi bütövlüyü qorunub saxlandı.

Dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərdən ən əhəmiyyətli Azərbaycan Parlamentinin fəaliyyətə başlaması oldu. Bu parlamentin demokratikliyində idarə ki, Azərbaycanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri, habelə xəyanətkar əməllərinə baxmayaraq ermənilərin nümayəndələri orada təmsil olunmuşdular.

Lakin Sovet Rusyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Cox az yaşamasına

baxmayaraq AXC sübut etdi ki, en qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

XX əsrin 80-ci illərinin sonu, 90-ci illərin əvvəlində Azərbaycanda başlanmış milli-azadlıq hərəkatı bolşevik rejiminin sükutunu yaxınlaşdırıldı. Xalqın tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası dövlətin adını dəyişdirərək “Azərbaycan Respublikası” adlandırıldı. AXC-nin üzrəngli, ay-ulduzu dövlət bayraqı bu respublikanın dövlət bayraqı kimi təsdiq olundu. Həmin ilin mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika Günü elan edildi. Lakin 1991-1993-cü illərdə Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Dağlıq Qarabağ mühəribəsində böyük itkilər, hərbi uğursuzluqlar, dövlət rəhbərliyindəki çekişmələr xalqın səbir kasasını daşdırıldı. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.

Xalqın tekidli tələbi ilə Azərbaycana qayıdan Heydər Əliyev daxili və xarici düşmənlerimizin bütün planlarına son qoydu.

Aslan CƏLİOV.